

atb

atb
card

depozit

**atb card üzrə
tariflər cədvəli**



azn atb card depozit üzrə
tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1	Kart üzrə xidmət haqqı	Müddətli əmanət yerləşdirən müştəriyə 3 il müddətinə depozit kartı hədiyyə olaraq təqdim olunur
2	Card to Card xidməti banka məxsus olan ATB360 mobil tətbiqi vasitəsi ilə	0%
3	Card to Card xidməti (digər vasitəsi ilə)	0.15% (min. 0.6 AZN/USD/EUR)
4	Card to Card xidməti (depozit kartlarına vəsait daxil olduqda)	1% (min. 0.8 AZN/USD/EUR)
5	Ölkə xaricində yerləşən digər bankların ödəniş kartlarına ATB360 mobil tətbiqi ilə edilən "card to card" əməliyyatları	1.5% (min. 3 AZN/USD/EUR/GBP) aylıq limit – 17,000 AZN və ona bərabər xarici valyuta ekvivalenti
6	Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
7	Kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
8	Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə*	0 AZN
9	Kartın balansının MilliÖn/E-manat vasitəsilə artırılması**	Mədaxil üzrə bankın komissiyası: 0% MilliÖN/E-manat tərəfindən xidmət haqqı: 1%
10	SMS-Xəbərdarlıq xidməti	1 AZN
11	PIN Change xidməti	0 AZN
12	Erase PIN xidməti (PIN kodun olmadığı/itirildiyi halda)	2 AZN
13	Pos Credit, Cash to Card və Cash to Any Card xidmətləri (deposit kartlarına vəsait daxil edildiyi halda)	1% (min. 0.8 AZN/USD/EUR)
14	Mobil Bank xidməti	0 AZN
15	"Quasi-cash" (köçürmə, kredit ödənişləri və s.)	0%
16	"Unique" (lotoreya, mərc oyunları, kriptovalyuta əməliyyatları)	1.5% (min. 6 AZN/USD/EUR)
17	Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
18	Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
19	Ödənişlərə əsassız etiraza dair xidmətə görə komisyon haqqı	Məbləğin 0.1% (minimum 10 AZN - maksimum 50 AZN)
20	Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
21	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)***	10 AZN
22	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)**	20 AZN
23	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)**	60 AZN

* Müştəridən yararsız kartı təhvil almaq şərti ilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur
** Ay ərzində maks. məbləğ 15,000 AZN
*** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir



azn atb card depozit üzrə
tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komissiya haqqı		ATB CARD Debet AZN
24	“Azər-Türk Bank” ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	0%
25	“Azər-Türk Bank” ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə	0%
26	Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	1.5%
27	Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1.5% (min. 3.5 AZN/USD/EUR)
28	Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan “Cash advance” əməliyyatlarına görə	1.5% (min. 6 AZN/USD/EUR)
29	ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit	2,000 AZN

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komissiyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür.
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır



azn atb card üzrə
tariflər cədvəli

Cashback və Debet qalıqına gəlir		
30	Debet qalıqına gəlir*	İllik 5.5%
31	SOCAR yanacaqdoldurma məntəqələri **	0 – 150 AZN (daxil olmaqla) – 1% 151 – 300 AZN – 3% (yalnız 150 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir) 300 AZN-dən yuxarı – 6% (yalnız 300 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)
32	Restoranlar (ölkə daxili və ölkə xaricində) **	0 – 150 AZN (daxil olmaqla) – 1% 151 – 300 AZN – 3% (yalnız 150 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir) 300 AZN-dən yuxarı – 6% (yalnız 300 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)
33	Araz supermarketlər şəbəkəsi **	0 – 150 AZN (daxil olmaqla) – 1% 151 – 300 AZN – 3% (yalnız 150 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir) 300 AZN-dən yuxarı – 6% (yalnız 300 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)
34	Temu və Trendyol **	0 – 150 AZN (daxil olmaqla) – 1% 151 – 300 AZN – 3% (yalnız 150 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir) 300 AZN-dən yuxarı – 6% (yalnız 300 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)

* AZN valyutasında olan debet kartların qalıqına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35,000 (otuz beş min) AZN-dir).

** Müştəri hər bir kateqoriya üzrə ayda maksimum 15 AZN cashback əldə edə bilər və ümumi aylıq maksimum cashback məbləği 60 AZN təşkil edir

Qeydlər:

- 1. Cashback Azərbaycan daxilində yalnız AZN əməliyyatlarına hesablanır, xarici ölkələrdə isə hər hansı valyutada edilən ödənişlər üçün hesablanır
- 2. Cashback proqramı çərçivəsində ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir
- 3. 1 AZN-dən kiçik qalıq vəsaitinə faiz gəliri hesablanmır